

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

Müasir texnologiyalara əsaslanan sənaye parkları və istehsal müəssisələri

Qürverici haldir ki, ölkemizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarıının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilmələ yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlar hesabına sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında koperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önem dasıvib.

Dövlət başçısı tərəfindən 2014-cü ilin "Sənaye İli" elan olunması aparılan işləri daha da genişləndirmiş və sənayeləşməni sürətləndirmişdir. Dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın, habelə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" də Prezident İlham Əliyevin məhz bu sahəye xüsusi önem verməsinin bariz ifadəsidir. Adları çəkilən sənədlərdə qarşıya qoylan vəzifələr qeyri-neft sənayesində yeni çağrıqlar və imkanlar nəzərə alınmaqla uğurla həyata keçirilir. Həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində eldə edilmiş uğurlarla yanaşlı, sənaye sahəsi genişləndirilmiş və yeni istehsal gücləri istifadəyə verilmişdir.

Son illər qabaqcıl texnologiyaların tətbiqi ilə çoxlu sayıda rəqabetqabiliyyətli müəssisələrin qurulması nəticəsində Sumqayıt Texnologiyalar Parkı, Alüminium istehsalı Kompleksi və Azərbaycan Polad İstehsalı Kompleksi, "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, Bakıda gəmiqayırma zavodunun fealiyyətə başlaması, Naxçıvan Avtomobil Zavodu, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızılımis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azben-tonit" müəssisəsi, Qəbələ piano, "M-Line", AZMDF, "EM-BAWOOD" mebel fabrikları, İmişli şəker, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədi də süd məhsulları, Oğuzda qarğıdalı emalı və qlükəza istehsalı müəssisələri, eləcə də energetika, maşinqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlər-



lə müasir sənaye müəssisəsi istifadəyə verilib. Bu qənaətə gəlmək mümkündür ki, Azərbaycanda texnopark modelinin yaradılması və bu modelin əsas iqtisadi subyektlərindən hesab olunan sənaye texnoparklarının inkişaf etdirilmesi üçün dövlətimiz tərəfindən çox əhəmiyyətli işlər görürlür və bu, ölkə iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərməkdədir.

Sənayeləşmə siyasetinə uyğun olaraq yaradılmış müəssisələr sırasında özünəməxsus yer tutan "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmışdır. Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyəti məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədələri üçün istifadə edilən, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən əraziidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.

Azerbaycan Prezidentinin iqtisadi siyaseti, sənayeləşmə, sənaye mərkəzlerinin yaradılması sahəsində görülən işlər ölkəmizin daxili tələbatının təmin edilməsi və ixrac potensialının yüksəlməsində mühüm rol oynayır. Azerbaycan həm də regionun sənaye mərkəzинə çevrilir. Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasetinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli mehsulların payının artırılması, ixrac potensialının yüksəldilmesi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu stratejiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri eks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarımlı ərzində burada 258 milyon manatlıq mehsul

müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çekisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çekisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunur.

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 fai-zində müəssisələr yaradılıb. Bu temple yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətələ ferqlənir. Sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan "Sumqayıt Kimya Sənaye Parkı" Mehud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmiş olar. Çünkü ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir nəçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbine uyğun bacarıqlar və peşə vərdişləri aşilanacaq. Öz növbəsində tələbələr de Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Qeyd edək ki, mərkəzin təhsil programı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tələbələrin ixtisas fənləri üzrə dərslerinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmcinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə telim avadanlıqları stendləri quraqdırılıb.

Dövlət başçısı Peşə Təhsil Mərkəzinin açılışında çıxışı zamanı Sumqayıtin nəinki Azərbay-

canın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu bildirmişdir: "Sumqayıtin potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektorunu pandemiyaya görə bir qədər tənzəzzüle uğrayılb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yüzlərlə şüşelərə təmin edəcəyik. Bu da hövəti nüfuzluydu!"

Bu da böyük həlliyyədir . Prezident İlham Əliyev daxili tələbatın ödənilməsi və ixracın çöküşinin artmasında Sumqayıt Kimya Sənaye Parkının rolundan bəhs edərkən vurğuladı ki, biz daxili tələbatı nə qədər mümkünse, yerli mehsullar hesabına təmin etmeliyik: "İndi əsas işimiz ondan ibarətdir ki, baxmaliyiq, harada bizdə idxaldan asılılıq da-ha böyükdür və bunu əvəzləmək mümkünürse, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirse, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərefindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Biz çalışmalıyıq ki, bu amili konara qoymaqla ixrac-idxlə əməliyyatlarında həmişə müsbət saldo ya malik olaq. Ona görə ixrac-yönümlü və idxali əvəzləyə bilecek istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Çünkü biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Ona görə mən bu fabriki gələcəkdə sifir ixrac-yönümlü müəssisə kimi görürüm və belə misallar çox getirmek olar. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmaliyiq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş,

dağılmış, fealiyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur”.

Dövlətimizin başçısı xarici investorların Azərbaycana marağının artması, müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizin öz vətənlərinə investisiya yatırmasının əhəmiyyəti haqqında söz açdı: "Mən çıxışimdə xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürler, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətənинe vəsait qoymalıdır, öz vətəni ilə daim əlaqə saxlamalıdır, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərber edə bilsək, onda Azərbaycana investisiya axını dayanmaya-çaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşayan, pandemiya nəticəsində dərinleşen böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addimlar atmalıyıq ki, post-pandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olacaq".

mikasına sahib olaq".
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində respublikamızda sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, müasir sənaye parklarının və məhəllələrinin yaradılması qeyri-neft sənayesine yerli və xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində ciddi addimlar atılıb. Mehəz buna görə də görülen işlərin nəticəsidir ki, pandemiya Azərbaycanda sənaye istehsalına kəskin mənfi təsir edə bilmeyib. Bu gün dünyani cənginə alan COVID-19 pandemiyası dünyanın eksər ölkələrində sənaye istehsalının həcmində mənfi təsir göstərse də, Azərbaycanda bu sahədə azalma olmayıb.

Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxali əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşgullüğün təminini, investisiyaların ve müasir texnologiyaların cəlbİ kimi önemli vəzifələrin yerinə yetirilmesi baxımdan müümən əhəmiyyət kəsb edir. Bu gün qətiyyətə demək olar ki, dövlət başçısının inkişaf strategiyası nəticəsində Azərbaycan keyfiyyətə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyaraq regionun en güclü sənaye mərkəzinə çevirilir.

 Yaqut Ağaşahqızı,
“iki sahil”